



qapılarının bağlanması cəhənnəmin dəvətçiləri olan şeytanların fəaliyyətlərinin daralması, təsirlərinin azalması deməkdir. Hədisi-şərifin vurğuladığı bu fürsətlər Ramazan ayının üstünlüklərindən olmaqla yanaşı, eyni zamanda cəmiyyətin təmizlənməsi və saflaşması üçün Allahın bəxş etdiyi lütfəldir.

Nəticə olaraq, bu hədisi-şərif insan həyatında Ramazan ayının nə qədər önəmli bir yere sahib olduğuna diqqət çəkməkdədir. Qəlblərin günah ləkələri və mənəvi çirklərdən təmizlənməsi üçün Ramazan ayı kimi rəhmət mövsümünü fürsət bilərək tövbə və istiğfarları artırmaq gərəkdir. Çünki günah və mənəvi çirklər qəlbəki sevgi, şəfqət və mərhəmət hislərini öldürərək bu gözəl zinətlərin yerini qəddarlıqla doldurur. Bu baxımdan rəhmət qapılarının açılması, cəhənnəm qapılarının bağlanması və şeytanların zəncirlənməsi kimi xüsuslar ilin heç bir ayında möminlərin əldə edə bilməyəcəkləri fürsətlərdir.